

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2026-cı il
“ 8 ” sentyabr tarixli
270 nömrəli Qərarı ilə
yeni redaksiyada verilmişdir.

3-cü bölmədə mədaxilin və məxaricin mənbəyi barədə əlavə

MƏDAXİL- MƏNBƏYİ
Yenidənqiymətləndirmədən
Kapital qoyuluşu hesabına
Əvəzsiz alınıb
Sair daxilolma
Hesablanmış təmir xərcinin məhdudlaşdırmadan artıq hissəsi

MƏXARİC- KATEQORİYASI
Özəlləşdirilmişdir və ya satılmışdır
Əvəzsiz verilmişdir
Yenidənqiymətləndirmədən
Balansdan silinib: (ilkin dəyəri 5000 manatdan az olan)
Balansdan silinib: (ilkin dəyəri 5000 manatdan çox olan)